



# KIVDF

[www.kivdf.gov.az](http://www.kivdf.gov.az)

Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmşəriliyi

**S**tatistik göstəricilərə görə, Rusiya və MDB məkanında yaşayın azərbaycanlıların orta hesabla sayı üç milyon nəfərdən çoxdur. Rusiya, Ukrayna, Özbəkistan, Türkmenistan, Qazaxstan, Qırğızstan və Moldovada son illərdə xeyli sayı diaspor təşkilatımız yaranı da, çox təessüflər olsun ki, məlli-mədəni inkişaf sahəsində xeyli problemlər hələ da yaşanılmadıqdadır. Eləcə də Avropa, Kanada, ABŞ, Avstraliya və başqa ölkələrdə da məlli-mədəni stukturlar yox dərəcəsindədir. Ona görə də diaspor siyasetində bir sira çatınlıqlar mövcuddur. Fikrimizə, Azərbaycan Respublikası bu sahədə bir sira müvafiq adımlar atmalıdır. Belə olduğunu təqdirdə, diaspor siyaseti yönündə bir sira uğurlar alıdə etmək mümkündür.

## Dünya təcrübəsində yer alan diaspor və mədəni proseslər

ABŞ-da XIX yüzildən başlayaraq Almaniyadan əhalinin böyük bir kör dalğası olmuşdur. Belə ki, insanların çoxu qazanc məqsədile mühacirət getərlər də, XIX yüzilin sonunda Almaniya hökuməti ABŞ, Kanada və Avstraliyaya yaşayın soydaşları ilə bağlı bir sira qanunlar qəbul etdi. Mehə bundan sonra, diaspor təmsil eden icmaların usaqşalar tarix, dil və mədəniyyət sahəsində təhsil almaq üçün öz ölkələrinə getməye lüzum gərmədilər. Cənubi, alman hökuməti icmalar üçün dil, dil, tarix, ədəbiyyat, musiqi və rəqs sahələri üzrə xüsusi mütəxəssisler göndərməyə başladı. Son yüz ilde Norveç, Avstriya, İtalya, İngiltərə, Fransa və başqa dövlətlər de almanların bu stratejiyastından istifadə edirlər. Beləliklə, mühacirətde yaşayın soydaşlarla əlaqələr mədəni integrasiya modeli üzrə artan xəttə inkişaf etməkdədir. Gürcüstan İranın İsfahan və Həməndan vilayətlərindən yaşayın 30 min nəfərlik gürçü diaspor ilə uzun illərdir mədəni integrasiya siyasetini aparr. Belə ki, XVII-XVIII yüzilliklərdə İranın köçürülen gürçü əhalisi bu gün islam və xristian dinlərinə məxsus olsalar da, rəsmi Tiflis onları Gürcüstanda pulsuz orta və ali təhsil almalar üçün genis imkanlar yaratmışdır. Ukrayna hökuməti Kanadada yaşayın bir milyondan artıq soydaşları ilə son 25 ilde genis əlaqələr mədəni siyaset müstəvisi üzrə inkişaf etdirməkdədir. Artıq Kanada Ukrayna diasporunun 30-dan yuxarı musiqi kollektivləri, 4

teatri, 70-dən rəqs kollektivi var. Tatarstan Respublikası "Ululararası Tatar İctimai Özeyi" təşkilatının vasitəsi demək olar ki, Rusiya, Ukrayna, Qazaxstan, Azərbaycan, Türkiye, Macaristan, Finlandiya, Yaponiya, ABŞ, Kanada, Avstriya, Hollandiya, Fransa və başqa dövlətlərdə diaspor təşkilatlarının hamisində mənhi-rəqs ansamblarını yaratmışdır. Beləliklə dia soydaşlarının mədəni düzənni qurmaqla həm de onların ar-


Soyqırımı Anma Günü", "Novruz Bayramı", "Milli İstiqlal Bayramı" və digər çoxsaylı tədbirlərdə sadəcə soydaşlarımız deyil, həmdə Özbəkistandan elm və mədəniyyət xadimləri, şair və yazıçılar, xarici ölkələrin sefirlikləri bu tədbirlərde iştirak edirlər. Bununla yanaşı, sefirlər, "Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi" Özbəkistandan Nizami Gencevi adına Dövlət Pedaqoji Universiteti və Kemaləddin Behzad adına Dövlət Rəssamlıq Akademiyası, digər elm və mədəniyyət ocaqları ilə də six temalar qurmuşdur. Beləliklə də Özbəkistanda bir yan dan milli diasporumuz, başqa bir yəndən isə yerli mədəniyyət orqanları ilə integrasiya olunmuş deyərlər esasında sefirliliyimiz tərəfindən düzgün qurulmuş strateji müstəvidə inkişaf etməkdədir. Sefirlər və "Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi" Azərbaycan Respublikasından mütəmadi şəkildə mədəniyyət və elm xadimlərini dəvət edərək onları da bu prosesdə iştirak etmələri üçün şərait yaradır. Fikrimizə, Özbəkistandakı Azərbaycan sefir-

tərəfindən işğal edilmiş ərazilərinin haqqında bir sıra kitabların özbek dilində nəşr edilmişsi layihələrini ortaya qoymuşdur. Faktiki olaraq, bu gün Özbəkistanda Azərbaycanla bağlı bütün həqiqətlər dərc edilmişdir.

Cox təessüflər olsun ki, Rusiyada yaşayan iki milyona yaxın soydaşlarımız və diaspor təşkilatımız Özbəkistandan təcrübəsindən faydalananmamışlar. Bir sıra qurumlar və şəxi təşəbbüsünə sənədində baş tutan mədəni tədbirlər də siradan bir hadisə kimi qəbul olunur. Bu sözləri MDB məkanındakı digər diaspor təşkilatlarımız üçün da demək olar. Bəzi qurumlar və diaspor təşkilatlarının de stayı ilə dərc olunan qəzet və jurnallar, eləcə də internet resurslarını nə yaradılmış xoşməramlı olsada, diasporumuzu təmsil edən əhalinin gündəlik mədəni heyatında bütün bunlar yeterli sayılmalıdır. Ona görə də fikrimizə milli diaspor, sefirlər və dövlət qurumları birləşdə həmin problemləri gündəmə gətirərək vahid mədəni siyasetin fealiyyət proqramını ortaya qoymalıdır.

# Məlli diaspor və mədəni integrasiya

Bunun üçün Özbəkistandakı Azərbaycan sefirləri böyük örnekdir



sında milli həmrəylik düsturundan faydalanañmadı. Hətta hər il paytaxt Kazanda "Dünya Tatar Gənc İfcaları"nın yarışması belə keçirilir. Burada professionalıq idil, sadəcə diaspora məxsus insanların ortaç bir düzəndə buluşması prosesi baş verir. Hal-hazırda Tatarstan mədəniyyət nazirliyi diaspora məxsus icmaların teatr festivalını keçirmək üçün xüsusi program hazırlamışdır. Dünyanın inkişaf etmiş bütün dövlətlərində diaspor siyaseti ilə bağlı bu növ projektlər demək olar ki, heyata keçirilir. Fikrimizə, məlli diasporumuzla bağlı Azərbaycan Respublikasının Özbəkistandakı sefirliliyinin fealiyyətləri bütün diaspor təşkilatımız üçün böyük bir örnek olabilir. Sefirliliyin nezdindəki "Heydər Əliyev adına Azərbaycan Milli Mədəniyyəti Mərkəzi" özünün aylıq və illik fealiyyət proqramına malikdir. Beləliklə diaspor və özbek cəmiyyəti arasında ortaç proyektlər əsasında məlli-mədəni fealiyyət gündəmə gətirilir.

## Diaspor və mədəniyyətin ortaç siyaseti

Azərbaycanın Özbəkistandakı sefirliliyinin nezdində fealiyyət göstərən "Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi"nin "Azərbaycan mahni və rəqs qrupu", "Azərbaycan Bədii Tikma Sənəti Mərkəzi", "Azərbaycan Milli Mətbəxi Mərkəzi" və sair stukturalar mövcuddur. Beləliklə dia sefirliliyimiz və mədəniyyət mərkəzi birlikdə milli diasporumuzu ortaç proyektləri həyata keçirir. "Dünya Azərbaycanlılarının Həmşərlik Günü", "Yeni il bayramı", "Qanlı 20 Yanvar Günü", "Xocalı

liyinin, sefir Hüseyin Quliyevin və mərkəzin direktoru Samir Abbasovun fealiyyəti müsbət şəkildə dəyərləndirilməklə yanaşı, həm de ölkəmizin başqa dövlətlərdəki sefirlilikləri üçün böyük bir örnek və hətta təcrübə olduğunu demək mümkündür. Daşkənd, Səmərqənd, Buxara, Sirdəryə, Nəvai, Fergane, Əndican vilayətlərində, Karakaipakistan Muxtar Respublikasında yaşayan soydaşlarımızımız məlli diaspor olaraq sefirliliyimiz birgə emeqdaşlığı malikdirlər. Sefirliliyimiz bütün bunlara yanaşı Özbəkistanın mətbuatında Azərbaycan tarixi, ədəbiyyatı, mədəniyyəti ilə bağlı yerli mətbuatda yerli özbek jurnalıstlarının məqalələrindən ibarət müsabiqələr təşkil edir. Bu yəndə jurnalıstların mütəffaflıqlarının tədbirləri keçirilir. Azərbaycan höqiqətlərinin özbek mətbuatında işləndirilmesi üçün, onların ölkəmizə saflarlarına dəstək verilir. "Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi" Azərbaycanın ədəbiyyatı, tarixi, mədəniyyəti və Ermenistan

## Mədəni birliklərin yaradılması və diasporumuz

Rusiyadan paytaxtı Moskva, Sankt-Peterburg, Yekaterinburg, Samara, Həştrəxan, Ufa və başqa mədəniyyət mərkəzi olan şəhərlərde yaşayın soydaşlarımızın arasında çoxlu sayıda alim, şair, yaziçi, rəssam və bəstəkarlar vardır. Onların bir araya gəlməsi və diaspor təşkilatlarının inkişafında faydalı olmaları üçün çox təessüflər olsun ki, fealiyyət proqramları yox dərcəsindədir. Moskvada yaradılmış "Şəhriyar Əbdi-Bədi Yaradıcılıq Mərkəzi"nde Bella Musayeva, Sabir Həbibov, Nasib Nabioğlu, Afaq Şixli, Əşref Hüseynli, Abbas Aliyev, Maya Badəlbəyi, Üfəq Muxtarov, Sabir Abdulla, Yaver Həsən, Sultan Mərzili, Əliş Əvəz, Seidə Rehimli, Namiq Tapdıq və başqa şair və yazıçılarımızın birləşsələr də, bir sıra kitablar dərc etsələr də,

bütün bunlar azdır. Belə bir möhtəşəm qurumun sayəsində Rusiyadın bütün bölgələrində soydaşlarımızın geniş və strateji hədəflərimizə uyğun tərzdə mədəni tədbirlərimizi xeyli dərcdə gücləndirmək mümkündür.

**Bir neçə il öncə Almaniyanın Köln şəhərində təsis edilən "Avropa Azərbaycan Yazıçıları Birliyi" təşkilatının da fealiyyətləri nəzərə çarpacaq tərzdə deyil. Halbuki, bu təşkilatda bir araya gələn, Avropanın bir çox ölkələrində hətta nüfuzlu şəxslər sayılan bu ziyyətələrin vasitəsilə pərakəndə şəklində fealiyyət göstərən milli diaspor təşkilatlarını xeyli dərcdə canlandırmış imkanları vardır. Bu yönədə müxtəlif ölkələrdəki milli mətbuat şəbəkələrimizi də safrəbər etməklə diaspor adına fealiyyətlərə möhtəşəm gətirmək mümkündür. "Azerbaijan International magazine", "Azerbaijdianskiy kongress", "Birlik" (Rusiya), "Azərbaycan dünyası" (Türkiyə), "Azərbaycan-Benilis News" (Niderland), "Azerbaijan Review" (ABŞ), "AzCan" (Kanada), "Ana dil" (Almaniya) dərgi və qəzetləri, "Azərbaycan radiosu" (Almaniya), "Azərbaycan radiosu" (Danimarka), "Azərbaycanın səsi" (Fransa), "Azərbaycanın səsi" (İsveç), "Azərbaycanın səsi" (Norveç), "Ziya" (Gürcüstan), "Azərbaycanın səsi" (Kanada), "GünAz TV" (ABŞ), "Azcan TV" (Kanada) radio və televiziya kanallarının, [alacs.biz](http://alacs.biz), [azeris.org](http://azeris.org), [usazeris.org](http://usazeris.org) (ABŞ), [amor.az](http://amor.az) (Rusiya), [teas.eu](http://teas.eu) (Avropa), [azerbaijanz.com](http://azerbaijanz.com) (Yeni Zelandiya), [azer.lv](http://azer.lv) (Latviya), [dufoa.nl](http://dufoa.nl) (Hollanda), [azerbaijanhouse.org](http://azerbaijanhouse.org), [diaspora.cz](http://diaspora.cz) (Çexiya), [azer.dk](http://azer.dk) (Danimarka), [azeri.ee](http://azeri.ee) (Estoniya), [armaison.fr](http://armaison.fr) (Fransa) internet resurslarının sayı və fealiyyəti sahəsində isə keyfiyyət göstəriciləri çox aşağıdır.**

Qərbdə MDB məkanında yaşayın soydaşlarımızın toplam sayılarının dörd milyondan çox olmasına müqabilində diaspor təşkilatlarının sayının xeyli dərcdə az olması həm de bu yönədə milli-mədəni fealiyyət sahəsinin zəif durumda olması ilə bağlıdır. Cənubi, hər hansı bir diaspor təşkilatında fealiyyət göstərməyə o qədər də həvəslə olmayanlar belə, milli-mədəni proseslərə cəlb etməklə çox möhtəşəm hədəflərə imza atmaq mümkündür. Bu gün demək olar ki, dünən bütün mədəni xalqları və dövlətləri xaricdəki soydaşlarla əlaqələr siyasi təxəsusü önem verirlər. Ona görə də, milli-mədəni proseslərde soydaşlarla uzaqlaşdırılmış düzəndə fealiyyəti öne çıxırlar. Beləliklə dövlət millət ortamı hərəkətə getirir. Cənubi, inkişiqlə qloballaşma düzəndə bunun çox böyük önem nədir. Standartlaşmış düzəndən özünə məxsus nizamı olur. Bu ni zamanda öz yeri olan dövlət həm de milli diasporun uğurları ilə iş-içərəqəbelerini əldə edir.

Ə. Yusifoglu